

Sağlamlıq, milli həmrəylik rəmzi

Hər il martın 5-i müstəqil respublikamızda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Ənənəyə çevrilmiş əlamətdar günün bu tarixdə qeyd olunması heç də təsadüfi deyil. 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyevin Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşündən sonra ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub. Bununla da müstəqilliyimizin ilk illərindən başlayaraq, ölkəmizdə bədən tərbiyəsi və idman sahəsində yeni inkişaf strategiyasına start verilib. Ümummilli lider qeyd etmişdir ki, idman kimi Azərbaycanın müstəqillik rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur.

Prezident İlham Əliyev 1997-ci il iyul ayının 31-də Milli Olimpiya Komitəsinin rəhbəri seçildikdən sonra müstəqil respublikamızda kütləvi idmanın və bədən tərbiyəsinin, o cümlədən olimpiya hərəkatının inkişafı yeni mərhələyə qədəm qoydu. Dövlət başçısının son 22 ildə bu sahəyə göstərdiyi diqqət və qayğı sayəsində ölkəmizdə idmanın inkişafı geniş vüsət almışdır.

Hazırda respublikamızda 44 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Burada yaradılmış şərait gəncləri və yeni-yetmələri idmana daha da ruhlandırır. Bir

sıra rayonlarda idman komplekslərinin tikintisi davam etdirilir. Beynəlxalq yarışlarda, Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında yüksək nəticələr qazanan idmançılar ölkəmizi layiqincə təmsil edirlər, bayrağımız dalğalanır, himnimiz səsləndirilir. Onların nailiyyətləri dövlətimizin başçısı tərəfindən yüksək qiymətləndirilir. Qaliblər mənzil, pul, fəxri fərmanlar və digər ali dövlət mükafatlarına layiq görülürlər. Hər ilin sonunda Milli Olimpiya Komitəsində, Gənclər və İdman Nazirliyində bununla bağlı təntənəli mərasimlər keçirilir. Bütün bunlar isə idmançılarımızı daha yaxşı nəticələr göstərməyə ruhlandırır.

Ötən il dekabrın 24-də 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev demişdir: "... 2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olmuşdur. Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmişlər, 1700-ə yaxın medal qazanmışdır. Bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir.

Əlbəttə ki, ilin ən böyük yarışı Yay Olimpiya Oyunları idi və burada da biz tarixi nəticə əldə etmişik. Azərbaycan müstəqil ölkə kimi 1996-cı ildən Olimpiya Oyunlarında iştirak edir və bu dəfə ən yüksək yerə layiq görülmüşdür, komanda hesabında Azərbaycan 30-

cu yerdə qərarlaşmışdır. Bu, ən yüksək nəticədir. Bütövlükdə iki yüzdən çox milli komanda Olimpiya Oyunlarında iştirak edirdi. Onların arasında 30-cu olmaq çox böyük nailiyyətdir".

Qürurverici haldır ki, 44 günlük Vətən müharibəsində idmançılarımız idman arenalarında olduğu kimi, gərgin döyüşlərdə də mərdlik, qorxmazlıq və şücaət göstərərək adlarını qızıl hərflərlə zəfər salnaməsinə yazdılar. Belə ki, hər zaman beynəlxalq arenalarda bayrağımızı yüksəklərə qaldıran çempionlarımız işğal altında olan əzəli torpaqlarımızın azad olunmasında yaxından iştirak etdilər. Vətən müharibəsində 1000 nəfər idmançımızdan 321-i şəhidlik zirvəsinə yüksəlmişdir.

Çıxışlarının birində idmançılarımızın vətənpərvərliyindən danışan Prezident İlham Əliyev demişdir: "İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. İdmanın və idman qələbələrinin ictimai məkanda çox böyük rolu var. Xüsusilə gənc nəslin yetişdirilməsi, vətənpərvərlik hisslərinin gənc nəsle aşılanması üçün idman amili çox böyük mənə daşıyır. Nəzərə alsaq ki, bu Yay Olimpiya Oyunlarında Azərbaycan müzəffər ölkə kimi, qalib ölkə kimi iştirak edirdi, idmançılarımız isə müzəffər xalqın nümayəndələri kimi iştirak edirdilər. Əlbəttə ki, bu vətənpərvərlik amili daim diqqətdə olmalıdır".

Bu gün ölkəmizdə idmana diqqət və qayğı Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətində xüsusi yer tutur. 2015-ci ildə paytaxtımızda ən yüksək standartlara uyğun keçirilən ilk Avropa Oyunlarının Azərbaycanın dünyadakı nüfuzunun artmasına önəmli töhfələr verməsi Mehriban xanımın təşkilatçılıq bacarığının təsdiqi idi. Oyunlarda idmançılarımız 21 qızıl, 15 gümüş, 20 bürünc olmaqla 56 medal qazandılar. Ümumi rəyə görə, Azərbaycan dövləti birinci Avropa Oyunlarını Olimpiya Oyunları səviyyəsində təşkil etmişdir. Ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarında Mehriban xanım Əliyevanın tərəfdaşlığı ilə keçirilmişdi.

IV İslam Həmrəyliyi Oyunları da tarixə düşdü. İdmançılarımız 75 qızıl, 50 gümüş, 37-i isə bürünc medala sahib olmaqla ümumilikdə, 162 medal qazanaraq birinci yeri tutdular. Bütün bunlar Azərbaycan idmanının sürətli inkişafından, dövlətin idmana olan diqqət və qayğısından xəbər verir.

2022-ci il avqustun 9-18 tarixlərində Türkiyənin Konya şəhərində keçirilən 50-dən çox ölkənin iştirak etdiyi V İslam Həmrəyliyi Oyunlarında da idmançılarımız uğurla çıxış etmişlər. Azərbaycanı İslamıadada 281 idmançı təmsil etməklə 19 növdə güclərini sınamışlar. İdmançılarımız V İslam Həmrəyliyi Oyunlarını 99 medalla 4-cü sıradə başa vurmaqla 29 qızıl, 36 gümüş, 34 bürünc əldə etmişlər.

İdmançılarımızın Dünya və Olimpiya yarışlarında ölkəmizi layiqincə təmsil etmələri dövlətin göstərdiyi güclü dəstək sayəsində mümkün olub. Belə vacib prosesə fəal qoşulan Heydər Əliyev Fondu da idmanımızın inkişafına dəstək göstərir, sağlam gəncliyin yetişməsi işinə öz töhfəsini verir. "İdman sağlamlıq rəmzidir, idman gözəllik rəmzidir, idman milli qürur və milli həmrəylik rəmzidir", - deyən Mehriban xanım Əliyeva idmanın cəmiyyətin həyatında oynadığı rolu yüksək qiymətləndirərək həm də birləşdirici gücünü vurğulayıb.

İnanırıq ki, idmançılarımız hər zaman olduğu kimi, yeni zirvələr fəth edəcək, üçrəngli bayrağımızı daim yüksəklərdə dalğalandıracaqlar.

M.MİRZƏ,
"Respublika".